



İKT və Proqramlaşdırma Mərkəzi

TECHNOMEN
www.technomen.az

Bakı, Azərbaycan

Nazim Himət 25D

(050) 228 58 51

(055) 214 20 19

info@technomen.

az

www.technomen.

az

HAQQIMIZDA

TECHNOMEN informasiya texnologiyaları sahəsində kompleks həll variantlarını təqdim edən şirkətdir. Şirkət istənilən Proqram Təminatının proqramlaşdırılması, Sistem Arxitekturasının Hazırlanması, İT infrastrukturunun qurulması ilə məşğul olur. TECHNOMEN proqram təminatının işlənilib hazırlanmasını, İT avadanlıqları və kompüterlərin istehsalı ilə məşğul olan dünyanın qabaqcıl şirkətlərindən müasir avadanlıqların təchizini və servis xidmətini təqdim edir. Böyük və orta ölçülü şirkətlərin daxili şəbəkələrinin, serverlərinin, IP telefon sisteminin, təhlükəsizlik kameralarının qurulmasını da təklif edirik.

XİDMƏTLƏR SİYAHISI

- İT Konsalting
- IT infrastrukturunun qurulması, şəbəkə xidmətləri
- Proqram təminatının hazırlanması
- Ağıllı ev/ofis sistemləri
- Mobil həllər
- Domainlərin qeydiyyatı və hosting xidmətləri
- Kameraların quraşdırılması, video baza yaradılması
- IP telefon sistemlərinin qurulması

TECHNOMEN

IT & Software Agency

www.technomen.az

MİSSİYA və HƏDƏFİMİZ

Xidmətlərimiz müştərinin yüksəlişini, bizim işə uğurlarımızın davamını əks etdirir

MİSSİYAMIZ

Texnoloji yenilikləri sürətli qavrayan qurupumuzla şirkətlərin informasiya texnologiyalarına olan tələbatlarını təmin etmək, həmçinin İKT üzrə kadrların yetişdirilməsində ön sıraları tutmaq üçün varıq.

HƏDƏFİMİZ

Beynəlxalq arenada olan İKT yeniliklərini Azərbaycana gətirmək, böyük şirkətlərin İT xidmətlərini qarşılamaq, milli proqram təminatının və bazasının yaradılmasında tutarlı işlər görmək.

2019-CU İLDƏN BU GÜNƏ...**Bizi seçmək üçün səbəbləriniz:**

- ✓ Bütün xidmətləri öz sistemimiz və heyətimizlə təmin edirik.
- ✓ Təşkilatların ehtiyacları istiqamətində ən doğru həlli, tək bir markaya bağlı qalmadan, müştərilərimizə təqdim edirik.
- ✓ Bütün heyətimiz öz profili yönündə 7 ildən artıq təcrübəyə və təsdiqlənmiş elmi biliyə sahibdir.
- ✓ Əgər istənilərsə Texniki və Proqramçı təlimçilərimizlə layihələrinizin texniki və ya proqram tədrisini veririk.
- ✓ İKT sahəsində verdiyimiz xidmətlər sayəsində, təşkilatların iş tələbatlarını tək bir nöqtədən həll edə bilirik.
- ✓ Satış sonrası dəstək daxilində, 7 gün 24 saat texniki dəstək zəmanəti veririk.

TECHNOMEN SOSIAL ŞƏBƏKƏLƏRDƏwww.facebook.com/TECHNOMENwww.instagram.com/TECHNOMENwww.youtube.com/TECHNOMENwww.linkedin.com/in/TECHNOMEN

TECHNOMEN ŞİRKƏTİ OLARAQ SİZLƏRƏ AŞAĞIDAKI XİDMƏTLƏRİ QÜRURLA TƏQDİM EDİRİK

1. İKT xidmətlərin göstərilməsi

- ✓ Server infrastrukturunun qurulması
- ✓ Cisco, Allied Telesis, HP və digər switchlərin satışı, quraşdırılması və konfuqurasiya edilməsi
- ✓ Firewall cihazlarının quraşdırılması və konfigurasiya edilərək şəbəkə təhlükəsizliyinin təmin edilməsi
- ✓ Router, Switch, Modem, Access Point və digər qurğuların sazlanması
- ✓ Rack və Patch panellərin yığılması
- ✓ IP telefon sistemlərinin qurulması
- ✓ Mini ATS-in quraşdırılması
- ✓ Lokal (Daxili şəbəkə) və Qlobal (İnternet) şəbəkələrin qurulması
- ✓ Böyük şirkətlərin İKT infrastrukturunda yaranmış problemlərin aşkarlanıb həll edilməsi
- ✓ İnformasiya texnologiyaları sahəsində audit xidmətinin göstərilməsi
- ✓ Təşkilatın tələbatları baxımından İT investisiyalarının həcmnin və səmərəliliyinin qiymətləndirilməsi
- ✓ Web saytların və web layihələr hazırlanması.

2. Təhlükəsizlik sistemlərinin qurulması

- ✓ Kamera sistemlərinin quraşdırılması. Kamera serveri, NVR və DVR sistemlərinin servisi
- ✓ Damafon sisteminin quraşdırılması
- ✓ Biometrik (Barmaq izi, kart, üz tanıma) sistemlərin quraşdırılması
- ✓ Şlaqbaum sistemlərinin quraşdırılması
- ✓ Turniket sistemlərinin quraşdırılması
- ✓ Siqnalizasiyaların quraşdırılması
- ✓ Videogörüntülü siqnalizasiyanın quraşdırılması. (Hərəkət olduğu anda görüntünü telefonunuza göndərir.)
- ✓ Ağıllı ev sistemlərinin satışı quraşdırılması
- ✓ Avtomatik qapıların quraşdırılması.

3. Elektrik layihələrinin təşkili

- ✓ Kabelləşmə çertiyojlarının hazırlanması
- ✓ Kiçik və böyük axım kabellərinin çəkilməsi
- ✓ Kabelləşmə sistemlərini yenilənməsi

4. Digər xidmətlərimiz

- ✓ Səs sistemlərinin yığılması
- ✓ Unudulmuş DVR parollarının sıfırlanması
- ✓ Xüsusi dizaynların və loqoların hazırlanması

Yuxarıda sadaladığımız bütün sistemlərin satışı mövcuddur.

Təklif etdiyimiz bütün məhsullara 1 il zəmanət veririk. Zəmanət müddəti ərzində texniki servisimiz pulsuzdur.

IT KONSALTING

İT Konsalting sahəsində böyük praktik təcrübəyə malik **TECHNOMEN** məsləhətçiləri təşkilat, şirkət və müəssisə rəhbərləri qarşısında duran bir çox vəzifələrin həllinə kömək göstərirlər:

- müəssisədə fəaliyyət göstərən sistemlərin biznesin spesifikliyinə və tələbatlarına uyğunluğunun qiymətləndirilməsi
- İKT idarə edilməsinin səmərəli strukturunun təşkili
- korporativ informasiya sistemlərinin optimal arxitekturasının, hesablama və telekommunikasiya infrastrukturunun qurulması
- təşkilatın tələbatları baxımından İT investisiyalarının həcmi və səmərəliliyinin qiymətləndirilməsi
- müəssisənin vəzifələrinə ən uyğun İT həllərinin seçimi

TECHNOMEN şirkəti İT-konsalting üzrə aşağıdakı xidmətləri təklif

edir:İnformasiya texnologiyaları sahəsində audit

Sifarişçi qarşısında informasiya texnologiyalarından istifadə sahəsində duran məqsədlərdən, mövcud sistemlərdən və texniki vasitələrdən asılı olaraq, TECHNOMEN mütəxəssisləri sizi maraqlandıran sahədə ətraflı audit aparırlar. Auditin nəticələri sifarişçiyə İT-nin biznesin tələbatlarına uyğunluq dərəcəsini, İT vəsait qoyuluşunun səmərəliliyini və əsaslılığını, İT-də ehtiyat təminatının yetərliliyini və s. qiymətləndirməyə imkan verir.

Auditin təşkilinə və aparılmasına yanaşmamız auditin məqsədlərinə uyğun tanınmış beynəlxalq standartlardan və ya ümumi təyinatlı standartlardan istifadəyə əsaslanır.

İT inkişaf strategiyasının işlənilib hazırlanması

Cari və perspektiv biznes vəzifələri, habelə informasiya texnologiyalarının inkişaf meyilləri nəzərə alınmaqla müəyyən olunmuş planlaşdırma sahəsində sifarişçinin mövcud İT sisteminin inkişaf istiqamətlərinə dair tövsiyələrin işlənilib hazırlanması. İT strategiyasının işlənilib hazırlanması ətraflı auditin və istifadə olunan informasiya sistemlərinin, infrastrukturunun, İT sahəsində idarəetməyə yanaşmaların təhlilinin nəticələri əsasında aparılır.

Korporativ informasiya sistemlərindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi

İT sahəsində investisiyaların cari səviyyəsinin qiymətləndirilməsi və sahibliyin məcmu dəyərinin (TCO, Gartner) qiymətləndirilməsi metodologiyasının bazasında onların idarəolunanlığının təmin edilməsi, o cümlədən İT cari səviyyəsinin audit, investisiyaların strukturunun və həcmi və biznes tələblərinə uyğunluq dərəcəsinin təhlili, İT xidmətinin təşkilinin və İT idarə edilməsi texnologiyalarının, habelə korporativ İT sistemlərinə xidmət proseslərinin səmərəliliyinin qiymətləndirilməsi.

İT idarə edilməsi sisteminin müxtəlif aspektlərinin təkmilləşdirilməsi

İT idarə edilməsi sisteminin mövcud vəziyyətinin və potensial tələbatlarının aydın dərki sifarişçilərə aşağıdakı sahələrdə səmərəli həlləri uğurla təklif etməyə imkan verir:

- İT xidmətlərinin idarə edilməsi
- proqram və İT aktivlərinin idarə edilməsi
- İT idarə edilməsində təşkilati dəyişikliklər
- biznesə fasiləsiz İT dəstəyinin idarə edilməsi

İNFRASTRUKTUR HƏLLƏR

Müəssisənin bir nömrəli məqsədi - biznesin, məlumatın işlənilib hazırlanması və paylaşdırılmış informasiya infrastrukturunun fasiləsiz və effektiv fəaliyyətini təmin edən korporativ sistemin quraşdırılmasından ibarətdir. TECHNOMENŞirkəti sizə İT mühəndislik xidmətlərinin bütün mərhələlərini təklif edir:

Avadanlığın layihələndirmə və komplekt təchizatından mühəndis sistemlərinin “tam hazır” montaj edilməsinə və gələcək istifadəsinə dək, o cümlədən:

- Mühəndis infrastrukturunu,
- İnfrastruktur PT,
- Mobil infrastruktur,
- İT infrastrukturunun monitorinqi və idarə edilməsi,
- Şəbəkə infrastrukturunu,
- İnformasiya təhlükəsizliyi sistemi,
- Kommunikasiya sistemi,
- Məlumatların hazırlanması mərkəzi və sair infrastruktur həllərini təklif edir və dəstəkləyir.

PROQRAM TƏMİNATININ HAZIRLANMASI

Şirkətimiz dövlət və özəl sektorlar üçün CRM, EBR, HRM, sənəd dövriyyəsi və biznes proseslərinin avtomatlaşdırılması sistemlərini həmçinin biznesin tətbiqinə dair müxtəlif sistemlər hazırlamağa qadirdir.

TECHNOMEN peşəkar konfigurasiya üzrə mütəxəssislər, proqram təminatını hazırlayan mütəxəssislər, layihə menecerləri və testçilərdən ibarət işçi heyəti ilə müştərinin gələcək məhsulu ilə bağlı ümumi fikrinin olması və ya məhsulun artıq

hazırlanma prosesində olmasından asılı olmayaraq istənilən mərhələdə olan işə başlaya bilər. Biz standart hazırlama prosesimizi elə quraşdırırıq ki, müştərinin mövcud proseslərinə effektiv inteqrasiya etmək mümkün olsun.

TECHNOMEN hazırlama işləri üzrə aşağıdakı xidmətləri təklif edir:

- IBM, Microsoft, Oracle, Linux platform və texnologiya bazası əsasında korporativ məlumat sistemlərinin hazırlanması və inkişafı,
- mövcud sistemlərin dəstəklənməsi və inkişafı,
- servis oriyentasiyalı yüksək effektiv (SOA 2.0) konfigurasiyaların quraşdırılması,
- müstəqil PT əsasında hazırlama prosesi

BİZNESİN AVTOMATLAŞDIRILMASI

Müəssisənin işinin, komandanın effektivliyini artırmaq, nəzarəti gücləndirmək üçün rəhbərlik iş prosesinin avtomatlaşdırılması zərurəti ilə qarşılaşır. Hazırda informasiya texnologiyaları bazarında praktiki olaraq biznesin bütün sahələri üçün kifayət qədər həllər mövcuddur.

Şirkətinizə aid biznes proseslərin avtomatlaşdırılması ilə bağlı araşdırma və analiz apardıqdan sonra mütəxəssislərimiz sizə bir neçə növdə həllər təklif edə bilər. Həmin təkliflərin arasından müəssisənizin tələblərinə daha uyğun olan növü sizinlə birgə seçə bilərik. Layihənin hazırlanma mərhələlərində **TECHNOMEN** şirkətinin əməkdaşları sizə tam konsultasiya xidməti və texniki dəstək göstərəcək. Sizin tələblərinizə cavab verən sistemləri hazırlamaqdan başqa onların effektiv tətbiq edilməsində, tələb olunan hər bir sənədin hazırlanmasında sizə texniki dəstək göstərə bilər və vacib olan

tamamlama işlərini yerinə yetirə bilərik. Biz həmçinin biznesin müxtəlif sahələri üçün biznes proseslərin avtomatlaşdırılmasında böyük təcrübəyə malikik. Artıq tətbiq etdiyimiz və sizin üçün də hazırlaya biləcəyimiz bir çox hazır həllərimiz var.

MOBİL HƏLLƏR

Təşkilatların və qurumların məqsədlərinə uyğun program təminatı modelinin seçilməsindən başlayaraq, seçilmiş sistemə mobil daxiloma imkanlarının təmin edilməsi və mobil autsorsinqin təşkil edilməsinə qədər təmin olunur.

Korporativ İT infrastrukturun qurulmasında "**TECHNOMEN**" MMC-nin əməkdaşlarının təcrübəsi sizin fəaliyyətinizin daha rahat olmasını və daha geniş imkanlara malik olmasını sizin çərçivələrinizə və məqsədləriniz daxilində təmin edir.

Xidmətlər və həllər

- Real tələblərinizə uyğun şəkildə strateji konsepsiyasının və korporativ mobilliyin təmin edilməsi. Korporativ reqlamentasiyanın və fəaliyyətin kateqoriyalaşdırılmasının təmin edilməsi və dəstəklənməsi.
- Korporativ sistemlərə və fayl resurslarına mobil daxilolma imkanı.
- "Korporativ mobil iş masası" tipinə uyğun həllərin hazırlanması, iOS və Android əməliyyat sistemlərindən ümumi fayl sistemlərinə, SharePoint kitabxanalarına daxilolma imkanları, korporativ komputerlər ilə sinxronizasiyanın təmin edilməsi. Əlavə olaraq Microsoft Office-də tam funksionallı redaktə və fəaliyyət paketinin təmin edilməsi.
- BI, CRM, ERP və digər sistemlərə mobil daxilolma funksionalının hazırlanması.
- İnteraktiv təhlil, hesabatlar və digər bu tipli tranzaksiyaların həyata keçirilməsi imkanları.

- Monitoring və idarəetmənin mobil texnologiyalar əsasında təmin edilməsi və bu fəaliyyətin mobil avadanlıqların idarə olunması Mobile Device Management (MDM) və mobil həllərin idarə olunması Mobile Application Management (MAM) texnologiyaları əsasında reallaşdırılması.
- Tam və dolğun dəstək və outsirsinqin təmin edilməsi.
- Yeni proqram təminatının tam planlaşdırılma, proqramlaşdırılma, inteqrasiya və tətbiq proseslərinin həyata keçirilməsi və mövcud daxili korporativ sistemlərə inteqrasiyanın təşkil olunması.
- iOS, Android əməliyyat sistemləri əsasında olan həllər .
- HTML5/JavaScript əsasında olan hibrid həllər.

REFERANSLARIMIZ

- Gəncə Beynəlxalq Xəstəxanası
- Mingəçevir Mərkəzi Xəstəxanası
- Yevlax Mərkəzi Xəstəxanası
- Mərkəzi Neftçilər Xəstəxanası
- Yeni Gəncə Tibb Mərkəzi
- Gəncə Onkologiya
- Kəpəz TV
- ARB TV
- Maliyyə Nazirliyi
- Rabitə Nazirliyi
- Gəncə Avtomobillərin qeydiyyatı və imtahan mərkəzi ("MERO")
- PSJ İdarəetmə (Socar)
- Flame Towers
- Fairmont Hotel
- Corniche Hotel
- Kristal Hotel
- Metrocity Hotel
- Riva Hotel
- İva Hotel
- Fair group
- Qorqud hotel
- Gold Time Hotel
- Old Baku Hotel
- Kristal Abşeron
- Escape Loft Cinema Club
- Azərxaıca
- Xəzər Golden Beach
- LC Waikiki
- Kontinent MMC
- Buta körpələr evi və uşaq bağçası
- İNDİQO
- LOQOS
- Ayaqizi Turizm
- Gəncə Vəkillər Kollegiyası
- Gəncə Notarius
- Best FM
- 555 Telecom
- RRR Telecom
- Koordinat KİV
- Nur Market

